



**Mürsəl İrəvanlı,**  
Yazıcı-publisist,  
**M. Qorki adına**  
**Beynəlxalq**  
**mükafat laureati**  
**Gəncə şəhəri**

(əvvəli ötən sayıımızda)

**1. İrəvan qalasında rus hərbə qüvvələri yerləşdirilməlidir;**

**2. Xan Rusiya imperatorunu öz hakimi kimi tanımlı və ona sədəqət andı içməlidir;**

**3. 80 min manat məbləğində təzminat ödəməlidir;**

**4. Xanlıq saxlanılır və hakimiyyətin irsən keçilməsinə zəmanət verilir.**

Lakin İrəvan xanı Rusiya qoşununun xanlığın ərazisində yerləşdirilməsi teklifini məqbul sayır. 1804-cü ilin may ayının sonlarında başda general P.D.Sisiyanov olmaqla rus ordusu İrəvan xanlığının sərhədlərinə yaxınlaşır. Məhəmməd xan düşmənin hücumunu dəf etmək üçün ciddi hazırlıq görür: qalanın müdafiəçilərinin sayı 7 minə çatdırılır, qala divarlarına 22 top bərkidilir, bundan əlavə, uzunmüddətli təzyiqə davam götərmək üçün xeyli sursat və ərzaq toplanır. Rusiya İrəvan xanlığına hücumuna hazırlaşması və xanlığın sərhədlərinə xeyli hərb qüvvə cəmləşdirməsi ucbatından Azərbaycanın şimal torpaqlarında gözü olan İran 1804-cü il mayın 10-da Rusiya ilə diplomatik əlaqələri kəsir və İrəvan-Qazax istiqamətində hərbə əməliyyatlara başlayır.

Beləliklə, 1804-cü ilin iyundan İrəvan xanlığı Rusiya və İranla müharibəyə cəlb olunur. Bu isə həm ölkə iqtisadiyyatına böyük zərbə vurur, həm də xanlıq əhalisinin tələfinə səbəb olur. Yerli Azərbaycan əhalisi başqa xanlıqlara və ya qonşu ölkələrə köçməli olur. Rus ordusu nizami ordu iddi, böyük döyüş təcrübəsi vardi, o dövrün müasir silahları ilə silahlanmışdı və çoxlu qəlebə qazanmışdı. İrəvan xanlığı üzərinə Rusiya komandanlığı 5 minə yaxın nizami və 600-dən artıq qeyri-nizami hissə yeridir. 1804-cü il iyundan 10-da vəlihd Abbas Mirzənin başçılığı ilə 20 minlik İran qoşunu Arazı keçir, bu qoşundan 8 minlik dəstə İrəvana doğru hərəkət edir. Fətəli şahın şəxsi rəhberliyi ilə iyulun ortalarında 60 minlik İran ordusu İrəvan uğrunda Rusiya ilə hərbə əməliyyatlara başlayır və İrəvan xanlığına qoşun yeridir. Beləliklə, İrəvan xanlığı uğrunda iki dövlətin - İran və Rusyanın mübarizəsi İrəvan xanı Məhəmməd xanı manevr etməyə məcbur edir. Xan İranı seçir. Burada bir cəhəti qeyd etmek lazımdır ki, İrəvan xanlığının mübarizəsinə Pəmbək hakimi Naçı bəy də yaradım edir. Naçı bəy Tiflisdən general P.D.Sisiyanova sursat və ərzaq aparan kapitan Spatkovun dəstəsinə 1804-cü il avqustun ortalarında hücum edir və general P.D.Sisiyanovun dəstəsi çox çətin vəziyyətə düşüb Tiflisə çə-

kilməli olur. Beləliklə, Rusiya 1804-cü ilin yayında İrəvan xanlığını işgal edə bilmir.

Məhəmməd xan İran ordusunun yardımı ilə İrəvan qalasını iki aylıq mühasirədən azad edib müstəqilliyini saxlaya bilir. Lakin İrəvan xanlığının müstəqilliyi İranın işgalçılıq siyasetinə cavab vermədiyindən 1805-ci ildə Arazı keçən İran ordusu İrəvan qalasına daxil olur. Müstəqil siyaset yeritməyə cəhd edən Məhəmməd xan artıq

İl iddi. Fransız mütəxəssislər İrəvan qalasının möhkəmləndirilməsi sahəsində böyük işlər görürler. General Y.V.Qudoviç bu haqda rəsmi raportda belə məlumat verirdi: İrəvanın Avropa hərbi qaydası ilə möhkəmləndirilmiş iki qala divarı vardır, qala divarlarının qarşısında xəndeklər qazılmışdır. İndi qalaya əvvəllər olmayan toplar getirilmişdir. İrəvanlılar fuqas bombalarından istifadə edirlər, bu da, sözsüz ki, fransız mühəndislərin fəaliyyətinin nəticəsidir.

**Hüseynqulu xan xanlığın müdafiə qabiliyyətini artırmaq məqsədilə Sərdarabad qalasını inşa**

seynqulu xanın qalada olmadığı bilən general Y.V.Qudoviç Həsən xanı şirnikləndirmək məqsədilə ona yazırdı ki, əgər o, qalanı təslim etsə, xan təyin ediləcək. Lakin Həsən xan bu təklifi qəbul etmir. 1808-ci il noyabrın 17-də səhər tezdən saat 5-də dörd tərəfdən qalaya hücum başlanır, lakin iki həftədən çox çəkən bu mühasirə nəticə vermir, rus ordusu geriye - Gürcüstana çəkilir. İrəvan müvəffəqiyətsizliyi general Y.V.Qudoviç Naxçıvanı da tərk etmək məcburiyyəti qarşısında qoyur. Beləliklə, 1808-ci ilin sonlarında İrəvan xanlığı öz varlığını qoruyub sax-

sə, artıq 1827-ci il aprelin sonlarında qraf S.T.Paskeviç İrəvan xanlığının doğru hərəkət edir. S.T.Paskeviç qalanı mühasirəyə alır. İki aylıq mühasirə nəticə vermir və qraf müvəqqəti olaraq mühasirə taktikasını dayandırır Naxçıvan üzərinə hücum keçir. **Amma İrəvan qalası ətrafında general-leytenant Krassovskinin rəhbərliyi altında olan hərbə hissə saxlanılmışdı. Qraf S.T.Paskeviçin Naxçıvan istiqamətinə hücumu keçməsindən xəbərdar olan İrəvan qalasındaki İran qarnizonu general-leytenant Krassovskinin qüvvələri üzərinə hücumu keçib ona ağır zərbə endi-**

# İndi yuxularda görürəm səni



İranın siyasi marağına zidd xətt yeritməyə cəhd etdiyindən hebs olunur ve ailəsi ilə birlikdə İrəvan gəndərilir. Məhəmməd xanın yərine İran sərkərdəsi Mehdiqulu xan (1805-1808) təyin edilir.

Beləliklə, 1805-ci ilin sonlarından İrəvan xanlığı faktiki olaraq İran tərəfindən işgal edilib öz müstəqilliyini itirdi. 1806-ci ilin

etdirir. **Qala Türkiyə ilə İran sərhədinin yaxınlığında Alagöz dağı istiqamətindəki böyük düzənlikdə tikilmişdi ki, döyüşlərin gedisi hərtərəfli müşahidə etmək mümkün olsun. Dördbucaq şəhərində inşa edilmiş Sərdarabad qalası 2 hündür qala divarı ilə əhatə edilmişdi, qalada 2 min əsgər yerləşdirmək olardı.**

laya bilir.

XIX əsrin birinci onilliyində, 1804-1813-cü illərdə II Rus-İran müharibəsinin gedisində rus qoşunlarının İrəvan qalasını ala bilməməsi bu qalaya "alınmaz qala" adını qazandırır.

Gülüstan müqaviləsindən sonra İrəvan xanlığı tamamilə İrəvanın asılı vəziyyətə düşür və

**Azərbaycan uğrunda Rusiya ilə İran arasında başlanan II Rus-İran müharibəsinə İrəvan xanlığı İrana tabe ölkə kimi onunla birlikdə Rusiyaya qarşı vuruşmalı olur. 1826-ci il iyulun 16-da İrəvan xanı Hüseynqulu xanın süvari dəstəsi İran ordusu ilə Rusiyaya qarşı başlanan hərbə əməliyyatlarda iştirak edir. Əgər 1826-ci ilin sonlarına kimi müvəffəqiyyət İran tərəfində idisə, artıq 1827-ci il aprelin sonlarında qraf S.T.Paskeviç İrəvan xanlığının doğru hərəkət edir. S.T.Paskeviç qalanı mühasirəyə alır. İki aylıq mühasirə nəticə vermir və qraf müvəqqəti olaraq mühasirə taktikasını dayandırır Naxçıvan üzərinə hücumu keçir**

dekabrında Rusiya ilə Türkiyə arasında Birinci rus-türk müharibəsi başlayır. Rusiya Cənubi Qafqazda iki cəbhədə vuruşmalıdır.

Bu dövrde İran ilə Fransa arasında yaxınlaşma baş verir, Rusyanın Şərqdə işgalçılıq xəttinin Fransanın maraqlarına mənə töötmesi onun İranla yaxınlaşmasına götərib çıxarıır. 1807-ci il mayın 4-də Fransa ilə İran arasında Finkenstejn müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Fransa İran'a hərbə yardım etməli, İran ordusunu yenidən qurma-

1807-ci ildə Rusyanın başı Türkiyə ilə müharibəyə qarışdıqdan İrəvan xanlığı bir qədər diqqət mərkəzində kənardan qalır. Lakin 1808-ci ilin sentyabrın əvvəllerində Rusiya yenidən xanlığı hücum edir və hətta oktyabrın 7-də qala mühasirəyə alınır. Oktyabrın 9-da general Y.V.Qudoviç Bayır şəhəri - İrəvan şəhərini tutub İrəvan qalasını dörd tərəfdən mühasirəyə alır. Bu zaman İrəvan xanı Hüseynqulu xan İrəvanda deyildi və qalanın müdafiəsinə onun qardaşı Həsən xan rəhbərlik edirdi. Hü-

İrəvan xanlığı İranın dəvət etdiyi ingilis mütəxəssislərin köməyi ilə hərbə cəhətdən möhkəmləndirilir.

Azərbaycan uğrunda Rusiya ilə İran arasında başlanan II Rus-İran müharibəsində İrəvan xanlığı İrana tabe ölkə kimi onunla birlikdə Rusiyaya qarşı vuruşmalı olur. 1826-ci il iyulun 16-da İrəvan xanı Hüseynqulu xanın süvari dəstəsi İran ordusu ilə Rusiyaya qarşı başlanan hərbə əməliyyatlarda iştirak edir. Əgər 1826-ci ilin sonlarına kimi müvəffəqiyyət İran tərəfində idisə, artıq 1827-ci il aprelin sonlarında qraf S.T.Paskeviç İrəvan xanlığının doğru hərəkət edir. S.T.Paskeviç qalanı mühasirəyə alır. İki aylıq mühasirə nəticə vermir və qraf müvəqqəti olaraq mühasirə taktikasını dayandırır Naxçıvan üzərinə hücumu keçir

rir. Bundan xəbər tutan qraf S.T.Paskeviç Krassovskiya köməyə əlavə qüvvələr göndərir. General-adyutant Benkendorfun komandanlıq etdiyi hərbə hissələrin yaxınlaşdığını görün İrəvan qarnizonu qalaya geri çəkilir və İrəvan qalası yenidən mühasirədə qalır.

İrəvan qalası uğrunda mübarizə II Rus-İran müharibəsinin tarixində müstəsnə yer tutur. Belə ki, I Rus-İran müharibəsinin gedisində bu qala uğrunda mübarizə çox gərgin keçmişdi. 1827-ci ilin aprelindən qala mühasirəyə alınsa da, rus ordusu bəzən bu mühasirədən əl çəkməli olmuş və yenidən hərbə əməliyyatlara başlamışdı. Qraf S.T.Paskeviçin komandanlığı altında mühasirəyə alınmış qala mütəmadi olaraq top atışına tutulurdu və nəhayət 1 oktyabr 1827-ci ildə İrəvan qalası təslim olmaq məcburiyyəti qarşısında qaldı.

İrəvan xanlığının Rusiya tərəfindən işgalü Azərbaycan xalqının taleyində son dərəcə faciəli oylulara yol açan bir hadisədir. Məhz İrəvan və Naxçıvan xanlıqlarının işgalü və onun Türkmençay müqaviləsində öz əksini tapması 21 mart 1828-ci ildə I Nikolayın "erməni vilayəti" adlı qurum yaradılması haqda fərمانı üçün hüquqi əsas olur.

**I Nikolayın 21 mart 1828-ci il tarixli fərmani ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilir, əvəzində yeni bir bölgə - "erməni vilayəti" yaradılır. "Erməni vilayəti"nin ərazisinə həmçinin Naxçıvan xanlığının məxsus olan, lakin sonralar ondan alınmış Ordubad dairəsi də daxil edilir. "Erməni vilayəti" müstəqil bir qurum olmasa da, ermənilərin Azərbaycan torpaqlarında kütəvi yerləşdirilməsi üçün əsas ərazi oldu. Bu, sözsüz ki, ermənilərin öz arzularına çatmaq, ona təmamilə aidiyəti olmayan torpaqlarda öz dövlətlərinə yaratmaq yolunda "böyük uğurları" sayla bilsər. Məhz 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan və Azərbaycanı iki yera parçalayan Türkmençay müqaviləsi ermənilərin Cənubi Qafqazda Şimali Azərbaycan torpaqlarında əl-qol açması üçün əsas oldu.**